

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*İlham Əliyev*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 122 (5353) 13 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## "Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi"

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib



8

DSX Akademiyasının  
növbəti məzun  
buraxılışı keçirilib



9

Səfir: "Türkiyə FETÖ ilə  
mübarizədə  
Azərbaycanın dəstəyini  
yüksək qiymətləndirir"



16

"Qarabağ" Çempionlar  
Liqasına darmadağınla  
başladı!



13 iyul 2017-ci il

# “Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib



olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyi.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır.

missiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana sə-

*“Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq.”*

Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur. Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşmışdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Ko-

fər edibdir. Bu da çox gözəl göstəricidir. Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir.

Ardı Səh. 3

**İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb. Prezident İlham Əliyev bildirib ki, bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib:**

“Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgədə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar



# “Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

## Əvvəl Səh.2

Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.

Bu il IV Mədəniyyətlərəarası Dialoq Forumu keçirilmişdir. Bu da bizim təşəbbüsümüzle bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş tədbirdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.

Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu da global tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmli ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi.

Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır.



Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur. Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.”

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir: “Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır.

Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirilmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan belli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu.

“Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir”

Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi.

Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqlarının bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də gördüm, bildirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salaçaqlar. Belə də oldu. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edil-

məyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilə bilər.

Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yeni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənar heç bir həll yolu mümkün deyil.

Ermənistan isə həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiç artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqələrimizə helikopterlər hücumu keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşməne layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.

O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistan təzyiç artırırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir.

13 iyul 2017-ci il

# “Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

## Əvvəli Səh.3

Azərbaycan Ordusu düşməne sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözlemək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

İkincisi, iyulun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix belli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıldı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yeni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistanı, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da

bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir.”

Daha sonra Prezident İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olub. Son illər yüzə yaxın qəsəbə salınıb. Ancaq onların arasında bu il açılan Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur: “Bu, tarixi

məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm.

Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin

və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əl-

dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur.

Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Səsləndirdiyim rəqəmlər məhz bu siyasətin təzahürüdür. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və marağ da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir.

Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıb. Keçən il 51 min hektarda pambıq ekilmişdisə, bu il 136 min hektarda pambıq ekilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözələnə bilər. Yəni, bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birləşməsinə satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək. İyirmidən çox rayonda pambıq becərilir. Bir daha qeyd etməliyəm ki, həmin rayonlarda bizim üçün ənənəvi olan bu sahəyə çox böyük marağ var. Bizim bu təşəbbüsümüz çox yüksək qiymətləndirilir.

Biz keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlamışıq. Biz əvvəlki illərdə bu sahəni demək olar ki, itirmişdik. 2015-ci ildə cəmi 200 kildqramdan bir qədər çox barama tədarük edilmişdi. Bu sahənin itirilməsi çox böyük problemlər yaratdı. Həm Şəki ipək kombinatı demək olar ki, fəaliyyətini dayandırdı, - orada yüzlərlə insan işləyirdi, - həm də kəndlərdə yaşayan, baramaçılıqla məşğul olan kəndlilər bu imkanlardan məhrum oldular. Biz keçən il bu sahədə operativ qaydada ciddi dönüş yarada bildik. Lazimi materialları idxal etdik, tinglər gətirdik. Keçən il 70 ton barama tədarük edilmişdir.

*“Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.”*

hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımı obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qaydacaqdır. Digər layihələr icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir.”

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda yaradılan şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir:

“Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial

mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhəlinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin.

Əlbəttə ki, bütün bu uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir.

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yeni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanındır

bəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir.”

Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağirov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və “Meliorasiya və Su Təsərrüfatı” Açığı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədov ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söyləyib. Prezident İlham Əliyev yekun nitqində bildirib ki, bundan sonrakı illərdə Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək:

“Uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilə bilər. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzərət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövrünün müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqçılıq ölkələr sırasındadır. Valyuta ehtiyatlarının

# “Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

## Əvvəli Səh.4

200 kiloqram hara, 70 ton hara? Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il 244 ton yaş barama tedarük edildi. Yeni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Yeni, bu sahə çox gəlirli sahədir, o qədər də böyük zəhmət tələb edən sahə deyil. Qısa müddət ərzində insanlar yaxşı pul qazanırlar və yerində də pulunu alırlar. Ona görə, baramaçılığın inkişafına verdiyimiz təkan əminəm ki, çox böyük nəticəyə gətirib çıxaracaq. Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrıldı. Bu vəsaitlə ilin sonuna qədər Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Vaxtilə Qaxda belə mərkəz olubdur. İndi o, yararsız vəziyyətə düşüb, həm dağılıb, həm də orada heç bir avadanlıq yoxdur. İndi ən müasir damazlıq mərkəzi yaradılacaq ki, biz lazım olan materiallardan da, onların idxalından da asılılığı aradan götürək.

Bununla bərabər, biz demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülük də çox gəlirli sahədir. Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaraçağıq. Çayçılığın bərpası istiqamətində işlər gedir. Düzdür, Azərbaycan çayı bu gün xarici ölkələrdə tanınır. Biz çayı ixrac edirik. Ancaq onu da bilməliyik ki, biz xammalı da idxal edirik. Ona görə, yeni çay plantasiyalarının salınması və müasir texnologiyaların gətirilməsi nəticəsində biz daxili xammal hesabına daha çox çay istehsal edə biləcəyik. Yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artırır. Bu sahəyə də cənub zonasında çox böyük maraq var.

Eyni zamanda, cənub zonasında hazırda çəltikçilik də çox geniş vüsət alır. Buna da çox böyük maraq var. Dövlət xüsusi texnika alıbdir. Çünki çəltikçilik çox böyük əziyyət, zəhmət tələb edən bir sahədir. Fermerlərin, kəndlilərin işini yüngülləşdirmək üçün müasir texnika alınıb gətirilibdir ki, çəltikçilik sahəsi əziyyətsiz inkişaf etsin.

Burada artıq zeytunçuluqla bağlı məlumat verildi. Biz keçən il 300 ton zeytun ixrac etmişik. Ancaq zeytun ixracı, əlbəttə ki, 50 milyon dollar səviyyəsində ola bilər. Bizim təbii iqlimimiz, şəraitimiz və ənənələr buna imkan verir. Sadəcə olaraq işlər düzgün qurulmalıdır və qurulur. Əgər ehtiyac olarsa yeni zeytun emalı fabrikləri yaradılmalıdır. Biz ən yüksək key-

faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var. Ümid edirəm ki, onların fəaliyyəti nəticəsində kəskin artım olacaq.

İyirmi yeddi rayonda 14 min hektarda şəkər çuğunduru əkilibdir. Bu, rekord göstəricidir. Azərbaycanca heç vaxt bu qədər şəkər çuğunduru əkilməmişdir. Bunun da başlıca səbəbi İmişli şəkər zavodunun yerli xammal əsasında işləməsidir. Çünki daha çox xaricdən gətirilən şəkər qamışı emal olunurdu. İndi isə şəkər çuğunduru İmişlidəki zavoda verilməlidir. Hər il ölkədən təqribən 200 milyon dollar valyuta gəlir ki, xam şəkər gətirilsin. Biz ona qənaət edəcəyik. Beləliklə, bizim idxalımız daha da azalacaq, ixrac isə artacaq. Bu

verir ki, biz daha da böyük məhsuldarlıq əldə edə bilərik. Amma bəzi suallar da var.

İndi mən aşağı məhsuldarlığı olan rayonların adlarını çəkəcəyəm və bu məsələ sonra təhlil edilməlidir. Bir-birinin yanında yerləşən rayonlarda məhsuldarlıq fərqi bizi düşünməyə vadar edir, o da araşdırılmalıdır. Məsələn, Kürdəmir rayonunda məhsuldarlıq 21 sentnerdir. Ancaq qonşu rayonlarda - Saatlıda 42 sentner, Sabirabadda isə 40 sentnerdir. Bəs nə üçün bu qədər fərq var?! Eyni zona, eyni iqlim, eyni şərait, suvarma işlərinə gəldikdə təxminən eyni layihələr icra edilir. Mən hələ ki, buna qiymət vermək istəmirəm. Ancaq tapşırıram ki, bu, araşdırılsın və mənə məlumat verilsin ki, bunun səbəbi nədir. Qax rayonun-

laşdırır, abadlaşdırır. Yararsız, qəzalılardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölkədə mənzillər verilməlidir. Bu qəzalılardan hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə verilməlidir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub. Yeni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilmişdir.

*“Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur.”*

fiyyətli məhsulları dünyanın aparıcı ölkələrinin bazarlarına çıxarma-lyıq.

Mən əvvəlki çıxışlarımda qeyd etmişdim ki, kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib. Əlbəttə ki, bu bağlar bir neçə ildən sonra məhsul verəcək. Ancaq bu bağlar məhsul verəndən sonra biz fındıq istehsalını iki dəfədən çox artırırı bilərik. Əgər hazırda fermerlər 100 milyon dollar həcmində fındıq ixrac edərlərsə, bu, iki dəfədən çox artacaq, həm fermerlərə, həm də dövlətə xeyir gətirəcək.

Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuyuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüş gətirib çıxaracaq. Heyvandarlıq iki

sahənin çox böyük perspektivləri var. Mən bunu da tapşırıq kimi verirəm.

Taxılçılıqla bağlı məsələlər də im gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraraq. Məhsuldarlıqla bağlı mən bəzi rəqəmləri səsləndirmək istəyirəm, həm bunlar təhlil edilsin, həm də ictimaiyyət də bilsin ki, vəziyyət necədir. Buğda ilə bağlı deməliyəm ki, hələ biçin aparılır. Amma bu günə orta məhsuldarlıq 28,8 sentnerdir. Prinsipcə bu rəqəm o qədər də aşağı rəqəm deyil, amma bundan da çox ola bilər. Çünki indi rayonlar üzrə səsləndirəcəyim rəqəmlər göstərir ki, daha da böyük məhsuldarlıq mümkündür. Ən böyük məhsuldarlıq aşağıdakı rayonlardadır: Saatlı rayonu 42 sentner, Ağcabədi 38 sentner, Sabirabad 40 sentner, Beyləqan 33 sentner, Bərdə 40 sentner, Ağdam 39 sentner, Hacıqabul 32 sentner, Qax 31 sentner, Xaçmaz 32 sentner, Yevlax 38 sentner, Tərtər 38 sentner, Şəmkir 33 sentner, İsmayilli 40 sentner, Qəbələ 32 sentner, Cəbrayıl 32 sentner, Gəncə 32 sentner. Bunlar yaxşı rəqəmlərdir və bu, deməyə əsas

da məhsuldarlıq təqribən 32 sentnerdir, Şəkiddə isə 22 sentner. Nə üçün? Özü də Şəki əkin sahələrinə görə Cəlilabaddan sonra ikinci yerdədir, 47 min hektar əkin sahəsi var, məhsuldarlıq isə 22 sentnerdir. Qonşu Qax rayonunda isə 32 sentnerdir. Səbəb nədir? Araşdırılmalıdır, məruzə edilməlidir və ölçü götürülməlidir.

Mən aşağı məhsuldarlığı olan rayonların da adlarını çəkmək istəyirəm. Ona görə ki, baxmaq lazımdır, orada gələcəkdə də bu səviyyədə əkin sahələri buğda üçün nəzərdə tutulsun, yoxsa, başqa sahəyə üstünlük verilsin. Dediğim kimi, Kürdəmir 21 sentner, Masallı 22 sentner, Ucar 23 sentner, Şamaxı 17 sentner. Özü də Şamaxıda 14 min hektar torpaq sahəsi var və əlbəttə, biz bu məhsuldarlığın nə qədər məqsədemüvafiq olmasına baxmalıyıq. Qobustan 19 sentner, Şabran 21 sentner, Siyəzən 23 sentner, Xızı 19 sentner, Yardımlı 18 sentner və sairə. Ona görə buna çox ciddi baxmaq və ciddi təhlil aparmaq lazımdır.”

Dövlət başçısı qeyd edib ki, inşaat sektorunun canlanması müshahidə olunur. İndi Bakıda 100-dən çox höndürməbəli bina tikilir. Qəzalılardan yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır.

“Bu, şəhərimizi daha da gözəl-

canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görürəm ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.

Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayeni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilmişdir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayeni nəzərdə tutmuram. Özəl sərmayenin cəlb edilməsi üçün təkə mərkəzi icra orqanları məsuliyyət daşıyırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar.

13 iyul 2017-ci il

# “Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

## Əvvəli Səh.5

Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investora kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət verəcək.

Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət verəcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət verəcək, həm də cəza tədbirləri görülməkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmur özünü apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.”

Prezident daha sonra bildirib ki, Bakı şəhərində böyük yol infrastrukturunu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturunu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır:

“İndi Təzəpir məscidinin önü açılıb, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturunu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyirlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşillıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıb, parklar, bağlar yaradılıb. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir, daha da sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin.

Qeyd etdiyim kimi, qeyri-neft sektorunun ixracının artırılması istiqamətində işlər gedir, artım yaxşıdır, 27 faiz təşkil edib. Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqələrimizi daha da gücləndirməliyik, yeni

bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfez ölkəsinə öz kənd təsərrüfatı və əmal məhsullarımızı ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfez ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır. Ona görə, ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaraq. Mənim demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları ala. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfez ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanı. Yeni, bu, böyük bir hadisədir və belə addımların atılması görün sahibkarların işini nə qədər yüngülləşdirir. Bütün əsas bazarlar olan ölkələrə indi dövlət və özəl sektorun nümayəndələrindən ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı xaricə ixrac etməliyik.

Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var.

Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıb. Əlbəttə ki, bunun səbəbləri bellidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayı-

dandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görürəm ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək.

Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fonundan ayırdım. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayırdım. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq.”

## İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub



İyulun 12-də İdman Tennis Kompleksinin (İTK) əsaslı təmirdən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

Ərazisi 1,16 hektar olan İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Cari ilin birinci yarısından başlayaraq, kompleksin bina və qurğularında əsaslı təmir, yenidənqurma işlərinə başlanılıb və zəruri tikinti-quraşdırma işləri aparılıb. Kompleksin əsas binası, tribunası, gözətçi-keçid məntəqəsi əsaslı təmir olunub, buradakı 6 tennis kortunun xüsusi tennis örtü-



yü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin edilib. Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik fitness zalı, masaj otağı, qazanxana, nasosxana, su anbarı tikilib. Həmçinin yeni sahəvari qaz xətti çəkilib, elektrik xətti bərpa olunub, çirkab su və drenaj şəbəkəsi təmin olunub. Kompleksin standartlara tam cavab verdiyini

diqqətə çatdıran İTK-nin direktoru Elşən Babayev deyib: “Burada uşaq qrupları və abunəçiləri qəbul edirik. Cari ilin fevralından kompleksdə təmir-bərpa işlərinə start verilib. Təmir işlərinə bir çox mütəxəssis cəlb olunub. Tennisist örtüyü Rusiyadan gəlmiş mütəxəssislər tərəfindən quraşdırılıb. Kompleksdə əlavə fitness zalı hazırlanıb. Burada, həmçinin milli komandanın üzvlərinin hazırlıq keçməsi üçün şərait yaradılıb”.

Düənən YAP Qobustan rayon təşkilatının VII konfransı keçirilib. Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələri Ulu Öndərin Heydər Əliyev Parkında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzməklə, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Qobustan ra-

# Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna və tərəqqi rəmzinə çevrilib

## YAP Qobustan rayon təşkilatının VII konfransı keçirilib



yon Gənclər Mərkəzində öz işinə başlayan konfransda Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güllali-

yev hesabat məruzəsi ilə çıxış edərək, bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır: "Ümummilli Liderin nurlu zəkəsindən yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna və tərəqqi rəmzinə çevrilib. Bu gün YAP

Azərbaycan xalqı tərəfindən dəstəklənən və böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. YAP Qobustan rayon təşkilatı 1995-ci il may ayında yaradılmışdır. Hal-hazırda YAP Qobustan rayon təşkilatının hazırda keçirilən VII konfransı dövründə 54 ilk təşkilat ətrafında 2362 YAP üzvü birləşir. Bunlardan 692 nəfərini qadınlar təşkil edir. 921 nəfəri gənclərdən ibarətdir".

Sonra gündəliyə, müvafiq olaraq, YAP Qobustan rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Ruslan Şahbazov çıxış edərək, ötən dövr ərzində nəzarət-təftiş qrupunun gördüyü işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü "Azersutikinti" səhmdar cəmiyyətinin sədri Yusif Hüseynov çıxış edərək, YAP-ın Azərbaycanda böyük nüfuza malik olan partiya olduğunu və Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən - günə daha da möhkəmləndirdiyini bildirdi. Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirdi: "Partiyamız ötən dövrlərdə çətin və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir".

Konfransda Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc kimi cəmiyyətimizdəki möv-

qeyindən bəhs edib: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə davam etdirilir".

Konfransda məruzə ətrafında Qobustan zona bölgə təsərrüfatının direktoru Atabəy Cahangirov, M.Hüseynzadə adına Toxumçuluq təsərrüfatının direktoru Zümrüd Şərifova və başqaları çıxış edərək, ötən konfransda keçən müddətdə görülən işlər və tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın ötən konfransdan keçən müddət ərzindəki fəaliyyətinə öz münasibətlərini bildirdilər.

YAP Qobustan rayon təşkilatının VII konfransının Qətnamə layihəsi oxunaraq təsdiq edilib və təşkilatı məsələlər müzakirə edilib.

Konfransda YAP Qobustan rayon təşkilatının 25 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilib. Yığıncaqda Qobustan rayon təşkilatının sədri Füzuli Güllaliyev yeni rayon təşkilatının sədri seçildi və sədrin müavinlərinin seçilməsi məsələsinə baxılıb. Konfransda yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

RƏFİQƏ

# YAP Siyəzən rayon təşkilatının VII konfransı keçirilib



Düənən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, Onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra konfrans öz işini rayon Mədəniyyət Mərkəzinin akt zalında davam etdirib. Öncə Dövlət Himni səsləndirilib. Sonra konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydəröv təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. E.Heydəröv bildirdi ki, Yeni Azər-

baycan Partiyası görkəmli dövlət xadimi, dünya səviyyəli siyasətçi, Ulu Öndər Heydər Əliyevin əbədi yaşar əsəridir: "Bu gün tam əminliklə demək olar ki, Ümummilli Liderimizin dövlətçilik kursu Onun siyasi davamçısı, partiyanızın Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".

E.Heydəröv qeyd edib ki, hazırda YAP Siyəzən rayon təşkilatının 42 ərazi ilk partiya təşkilatında 3551 nəfər partiya üzvü uçotdadır. Onlardan 1579 nəfəri qadın, 741 nəfəri gənclərdir: "Hesabat dövrü ərzində rayon təşkilatına 689 nəfər partiya üzvlüyünə qəbul edilmişdir ki, onların əksəriyyətini

gənclər təşkil edir. O bildirib ki, partiya qəbul könüllülük prinsipləri əsasında aparılmaqla bütün prosedur qaydalar gözlənilib. Bütün uçot və hesabatlar vaxtında Mərkəzi Aparata təqdim edilib".

Konfransda nəzarət-təftiş qrupunun sədri Eldar Muradov təmsil etdiyi qrupun hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verib. Konfransda millət vəkili Tahir Süleymanov çıxışında qeyd etdi ki, Azərbaycanın müstəqil bir dövlət kimi qazandığı uğurların içərisində YAP-ın rolu danılmazdır: "Bu gün YAP dünya dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurur və inkişaf etdirir. Öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən 700 mindən artıq üzvü birləşdirən partiya Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi gündən-günə möhkəmlənməkdədir".

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası tari-

xi və şanlı yol keçib: "Ulu Öndərin irsini gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, əhalinin sosial şəraitinin yaxşılaşdırılması yönündə qəbul etdiyi qərarlar göz önündədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir partiya üzvü qarşısında qoyduğu vəzifə, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçməyən ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına, tərəqqisinə daim xidmət göstərməsidir". Konfransda Zəfər Əliyev, Azər Babayev, Akif Xıdırov, İxtiyar İsayev, Rəhilə Seyidova, Samir Baxşiyev və digərləri çıxış edərək, məruzəyə münasibətlərini bildirdi-

lər. Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Qətnamə layihəsi oxunmuş, Etibar Heydəröv yenidən rayon təşkilatının sədri seçilmişdir. Həmçinin, təşkilatın 25 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir.

Konfransın sonunda Siyəzən rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirdi. O, təşkilatın üzvlərinin rayonun ictimai-siyasi tədbirlərində fəal iştirakını qeyd etmiş və partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

ZÜMRÜD



# DSX Akademiyasının növbəti məzun buraxılışı keçirilib

*Gənc zabitlər "Sərhədçi andı"nı qəbul ediblər*



2017-ci ildə yaradılmasının 10-cu ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Akademiyası böyük inkişaf yolu keçərək, qabaqcıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "SƏS" qəzetinə verilən məlumata görə, bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına sədaqəti, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, hərbi qulluqçuların peşəkar hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərbi sahəsində elmi-tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.

Məlumatda bildirilir ki, iyul ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Ənənəvi olaraq möhtəşəm Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edərək, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadıq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.



Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqət sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev 5 iyun 2017-ci il tarixdə DSX-nin xidməti-döyüş fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən fərman və sərəncamların imzalanmasının Azərbaycan sərhədçisinə etimadın göstəricisi olmaqla yanaşı DSX üçün yeni və mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edib, əsas tapşırığın ölkə sərhədlərinin tam şəkildə mühafizə altına götürülməsi olduğunu vurğulayıb, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağına əminliyini ifadə edib.

Akademiyanı bitirən gənc zabitlərə diplomlar təqdim olunub, gənc zabitlər "Sərhədçi andı"nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

**Rövşən RƏSULOV**

1969-cu il 14 iyul Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi tarixdir. Dahi Öndərin hakimiyyətə gəlməsi və Azərbaycan üçün gördüyü xeyirli və gərəklilə bağlı fikirlərini bizimlə bölüşən müsahiblərimiz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin Azərbaycanda milli intibahın başlanğıc tarixi olduğunu bildirdilər.

### Millət vəkili Aydın Mirzəzadə:

- Ulu Öndər Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəldiyi dövr ərəfəsində Azərbaycanda vəziyyət çox kiritik idi. Azərbaycanda dövlət planları yerinə yetirilmirdi və kəskin şəkildə işsizlik hiss edilirdi. Mənzil tikintisində böyük geriləmələr var idi. Eyni zamanda, cəmiyyətdə sosial problemlərlə yanaşı, insan hüquqlarının qorunması ilə də bağlı ciddi problemlər var idi. Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə siyasi hakimiyyətə gəlişi bütün bu istiqamətlərdə ciddi dəyişikliyə səbəb oldu. Ulu Öndər Heydər Əliyev məsul vəzifələrə gənc və özünün fəaliyyəti ilə cəmiyyətə hörmət qazanmış kadrlar gətirdi. Azərbaycanın inkişafı ilə bağlı perspektiv istiqamətlər işləndi. Azərbaycanda 6 yeni ali məktəb açıldı, minlərlə orta məktəb tikildi, xəstəxanalar təmir edildi və yeniləri tikildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə 250 yeni müəssisə işə salındı ki, bu da milyonlarla insanların iş yerinin yaradılması deməkdir. Azərbaycanda həm sənaye, həm də kənd təsərrüfatında artıq planların yerinə yetirilməsi və yeni layihələrin üzərində işlənməsi üzərində çox böyük işlər görüldü. Azərbaycanda mənəvi atmosfer kökündən dəyişdi. Cəmiyyətin hakimiyyətə inamı artdı. Yeni Azərbaycanda bir milli oyanış baş verdi. Ədəbiyyatda, incəsənətdə və mədəniyyətdə keyfiyyət dəyişiklikləri baş verdi. Azərbaycanın tarixinə və inkişafına dair çox dəyərli əsərlər işləndi və onlar yayımlanmağa başladı. Azərbaycanın və Azərbaycan mədəniyyətinin xaricdə tanınması istiqamətində çox böyük işlər görüldü. Azərbaycan yazıçılarının əsərləri digər respublikalarda və xaricdə çap edilməyə başladı. Azərbaycanın musiqi korifeyləri dünyada tanındılar. Azərbaycanın malik olduğu resurslar maksimum istifadə üçün böyük layihələr işlənməyə başladı. Ulu Öndər Heydər Əliyevin siyasəti, hakimiyyəti dövründə Azərbaycan xalqının özünə inamının formalaşmasına, Azərbaycanın öz tarixinə, mədəniyyətinə sahib çıxmasına və gələcəkdə müstəqil Azərbaycan dövlətçiliyinə böyük bir hazırlıq işi görülmüş oldu. Heç də təsadüfi deyil ki, Azərbaycanda ən yeni tarixdən danışanda, məhz 14 iyul 1969-cu il tarixi nəzərdə tuturlar.

### Yeni Azərbaycan Partiyası Nizami

### rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva:

- 48 il əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb. Ulu Öndər Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərinlən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı bəhrəsini verib. Ulu Öndər Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovet İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilib. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil-tikintisi layihələri həyata keçirilib. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir. İyulun 14-ü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub. 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərlik etmiş Ulu Öndər İstər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Vətənə, xalqına sədaqətlə və ləyaqətlə xidmət edib. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şəərəfli yol Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayır. Ulu Öndər respublikaya rəhbərliyinin ilk illərindən qazandıdığı uğurlarla xalqını və dövlətini sevən rəhbər olduğunu sübuta yetirib. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olub. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf əhəngini təmin edib. Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbay-



can Respublikasının hərtərəfli inkişafının əsasını qoyub, böyük strateji layihələrin həyata keçirilməsinə başlayıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

### Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgəri:

- Azərbaycanın 1990-cı illərdə rəsmiləşdirilən müstəqilliyinə gedən yol, əslində, 60-cı illərdən başlayır. Bu dövrdə ədəbiyyat, tarix, media sahələrində, bir sözlə, ideoloji müstəvidə müstəqillik ideyaları, Azərbaycan xalqının tarixi problemləri gizli müzakirələrdən nisbətən açıq müstəviyə keçirildi. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra isə, bu proses nizamlı xarakter aldı, gələcək müstəqil Azərbaycanın qurulması üçün hüquqi-iqtisadi və siyasi baza formalaşdırıldı. Azərbaycan SSR-i-nin yeni Konstitusiyasının qəbul edilməsi və burada Azərbaycan dilinin rəsmi dövlət dili statusuna gətirilməsi, SSR-i tərkibində, nisbi də olsa, müstəqil davranış üçün mühitin formalaşdırılması, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda hərbi məktəblərin açılması və azərbaycanlı zabitlərin yetişdirilməsi, Azərbaycanın iqtisadi qüdrətini artıran sənaye müəssisələrinin yaradılması, faktiki olaraq, Ümummilli Liderin birinci hakimiyyəti dövrünə təsadüf edir. Bu baxımdan, deyə bilərik ki, Azərbaycanın sonuncu müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bərabərlik təşkil edir.



### Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il tarixdən sonra Azərbaycanda böyük bir inkişaf və quruculuq dövrü başladı. Həm dövlətin idarə edilməsi sahəsində, həm də ölkə iqtisadiyyatında, eyni zamanda, sənayedə böyük dəyişikliklərə, uğurlara nail olundu. Azərbaycanın o vaxt SSRİ miqya-

sında nüfuzunun artmasında Dahi Öndərimizin müdirik, uzaqqören siyasəti mühüm rol oynamışdır. Birmənalı tərzdə, demək olar ki, 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəlişindən sonra respublikanın iqtisadiyyatı, sənayesi ən yüksək səviyyədə inkişaf etməyə başladı. Azərbaycanda pambıqçılıq, neft sənayesi, maşınqayırma sənayesi, kənd təsərrüfatı və digər sahələrdə çox böyük uğurlar və nailiyyətlər əldə edildi. Ulu Öndər Heydər Əliyevin nüfuzu, dahi olması və Onun şəxsiyyəti imkan verdi ki, SSRİ rəhbərliyi Azərbaycana uyğun bir davranış göstərsin. Təbii ki, İttifaq respublikaları arasında Azərbaycanın tanınması, nüfuz sahibi olması Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu və Onun Liderlik keyfiyyətləri ilə bağlı idi. O zaman əsas qoyulan siyasət müstəqil Azərbaycanın qurulmasında baza rolunu da oynamış oldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra quruculuq-abadlıq işləri, iqtisadi islahatlar daha geniş xarakter aldı. Ulu Öndər Heydər Əliyev olmasaydı, elbəttə ki, Azərbaycanın bugünkü böyük inkişafından, quruculuğundan, dövlətçilik ənənəsindən və əldə etdiyi böyük uğurlardan danışmaq mümkün olmazdı. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və inkişafında, xalqımızın firavan, təhlükəsiz həyatının təmin olunmasında Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri var. Əsas qoyulan siyasət Ümummilli Lider Heydər Əliyevin layiqli varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan düzgün xarici siyasət, imkan verir ki, Azərbaycan bu gün bütün dünyada öz sözünü desin. O cümlədən, bu gün fəxrle deyə bilərik ki, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bütün bu uğurların əsasını Ümummilli Lider Heydər Əliyev qoyub.

GÜLYANƏ

## Səfir: "Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir"

**T**ürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2016-cı il iyulun 15-də ölkəsində baş vermiş dövlət çevrilişinə cəhdə bağlı matbuat konfransı keçirib. AZƏRTAC xəbər verir ki, FETÖ-nün dövlət çevrilişinə cəhd zamanı Türkiyə xalqının sərt müqaviməti ilə üzlaşdığını bildirən səfir deyib: "Bu hadisələr zamanı xalq meydanlara axışaraq mövqeni nümayiş etdirdi, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları da dövlətin yanında oldu".

Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb. Buna görə Azərbaycan xalqına, Prezidentinə təşəkkür edən Erkan Özoral deyib: "Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-yə qarşı layiqli mübarizə aparılır. Azərbaycan FETÖ-yə qarşı mübarizədə daim Türkiyəyə dəstək verib. Türkiyə Fətullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Təəssüf ki, Türkiyə Gülən hərəkatı ilə mübarizədə

beynəlxalq təşkilatlardan zəruri dəstəyi almır. Azərbaycan isə ilk gündən bu məsələdə bizi dəstəklədi və dəstəkləməyə davam edir. Tarix boyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir".

Diplomat dövlət çevrilişinə cəhd zamanı 250 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladı. Qeyd edib ki, həmin gecə 2000-dən artıq vətəndaş yaralanıb. "O



gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Bu hadisə Türkiyə demokratiyası üçün mühüm sınaq oldu",- deyərək diplomat vurğulayıb. Sonra səfir jurnalistlərin suallarını cavablandırıb.

**Mauerbaxda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın rusiyalı həmkarı ilə keçirdiyi görüşünün ardınca Ermənistan mətbuatı yenidən ölkə hakimiyyətini qorxaqlıqda ittiham edib. Buna səbəb Rusiyanın Azərbaycana silah satması faktının ardınca, Sarkisyan hakimiyyətinin keçirilən bənzər görüşlər əsnasında öz etirazlarını bildirməməsi, yəni cəsarətsiz davranmaları olub. Bununla bağlı ermənilərin lin.am saytının analitik bölməsində qeyd olunur (<http://ru.lin.am/1194885.html>). “Rəsmi məlumatlara görə, görüşün gündəliyində dayanan məsələ Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ətrafında müzakirələrin aparılması idi”-deyə qeyd edilən yazıda nəyə görə Nalbandyanın Lavrovla görüşdə Rusiyanın Azərbaycanı silahlarla təchiz etməsi məsələsini qaldırmaması sualı üzərində dayanıb. “Halbuki bugünkü vəziyyətdə həmin məsələ, nəinki Ermənistan-Rusiya, eləcə də, Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”-erməni saytında qeyd olunub. O cümlədən, vurğulanıb ki, artıq yeni müharibənin başlaması təhlükəsi ehtimaldan reallığa çevrilib.**

Hərbi ekspert əlavə edib ki, böyük miqyaslı müharibənin başlanması üçün təsadüfi deyil, istiqamətləndirilmiş fəaliyyət göstərmək lazımdır. “Ən azından tərəflərdən biri başqa variantın olmadığını dəqiqləşdirdikdən sonra lokal zərbə vurmalıdır ki, bundan sonra hər hansı uğur qazana bilsin”-deyə sualları cavablandıraraq Felqenqauerə görə, mümkündür ki, ya tərəflərdən biri, ya da hər ikisi kiminsə gəlib onları ayırmasını istəyir: “Ancaq heç kimin bunu etməyə hazırlaşdığını deyə bilərik...Tərəflər o qədər silah yığıblar ki, necə deyərler, hər kəsə yetər. Ancaq imkanlar müxtəlifdir. Ermənistanın imkanları Azərbaycanla müqayisədə kifayət qədər məhduddur”.

Erməni jurnalistinin tərəflərin istər hərbi, istərsə də diplomatik baxımından müxtəlif hədəflərinin olması planı ətrafındakı sualı da cavablandıraraq rusiyalı hərbi ekspert də bunu etiraf edib və hədəflərin müxtəlif olduğunu deyib: “Əlbəttə, hədəflər müxtəlifdir. Buna heç şübhə də yoxdur. Ancaq hazırkı məqamda mən daha çox siyasi mümkünlükdən danışmıram. Problem ondadır ki, siyasi-diplomatik məcrada heç nə baş vermir və belə bir vəziyyətdə real cəbhə hərbi cəbhə olur. Yəni hərbi faktor həllediciyə çevrilir. Jurnalisti müharibənin baş verəcəyi halda, hansı problemlərin həll olunacağı barədə sualı konkret cavablandıraraq hərbi ekspert bu suala dəqiq cavab verə bilməyəcəyini deyib və vurğulayıb ki, Azərbaycan tərəfinin hədəfləri ola bilər, necə ki, dördgünlük aprel müharibəsində də belə olmuşdu. “Hətta daha ambisiyalı hədəflər də ola bilər”-deyə Pavel Felqenqauer vurğulayıb.

Beləliklə, görünən budur ki, Ermənistan bir tərəfdən Rusiya faktoru qarşısında aciz qalıb və bu ölkənin Azərbaycana silah satmasına mane olmağa, hətta etiraz səsinə ucaltmağa cəsarət etmir, başqa tərəfdən Azərbaycanın hərbi-siyasi gücünü etiraf etməyə məcbur olur. Hətta ümid etdikləri xarici politoloqlar belə, onların istədikləri proqnozları vermirlər. Necə deyərler, top Azərbaycandır!

**Rövşən NURƏDDİNOĞLU**

**Erməni saytının analitik yazısından: “Lavrov Məmmədyaşovla danışıqlar aparmağı üstün tutur, Nalbandyana isə dikte edəcək”**

Analitik yazıda iddia olunur ki, məhz Rusiyanın həmin addımına görə, bu ölkə Azərbaycana yeni müharibənin başlamasına kart-blans verir. Daha dəqiq desək, hazırkı məqamda ermənilər əsas ittihamlarını, məhz uzun illərdir ki, vassallıq etdikləri Rusiyanın üzərinə yıxmağa çalışırlar. Məsələn, sözügedən məqalədə erməni müəllif Rusiya XİN rəhbəri ilə Vyana və Sankt-Peterburq razılaşmaları ətrafında müzakirələr aparmağın yerinin olmadığını bildirərək, iddia irəli sürüb ki, 2016-cı ilin aprelində müharibəni, məhz Azərbaycan tərəfi başlayıb (?-R.N.). Yəni ermənilərə görə, əgər Rusiya ötən illər ərzində, intensiv qaydada Azərbaycanı silahlandırmasaydı və keçən ilin aprelində Azərbaycanı müharibəyə başlamağa təhrik etməsəydi, guya qarşı tərəf olaraq, Azərbaycan sözügedən razılaşmaları çoxdan icra edəcəkdi. Beləliklə, erməni tərəf aşkar şəkildə Rusiyanın Azərbaycana hərbi və siyasi dəstək göstərməkdə suçlamaqda davam edir. Bu baxımdan, xarici işlər naziri Edvard Nalbandyan hədəfə alınır və onun təmsilində bütün hakimiyyət qorxaq və cəsarətsiz adlandırılır. SİTAT: “Bu sadə həqiqətləri Edvard Nalbandyan da yaxşı bilir, lakin həmin sualları rusiyalı həmkarı qarşısında qaldırmağa cürət etmir. Nə Serj Sarkisyan, nə Edvard Nalbandyan rusiyalı həmkarları ilə görüşlərdə prinsipial məsələlər kontekstindən çıxış etməməklə yanaşı, tərəf-müqabiləri ilə danışıqlar apardıqları vaxt konkret tələblər qoymayıblar. Ona görə də, Lavrov Məmmədyaşovla (Azərbaycan XİN rəhbəri) danışıqlar aparmağı üstün tutur, Nalbandyana isə dikte etmək qalır”.

Daha bir maraqlı məqam isə, Ermənistan tərəfinin aşkar şəkildə müharibənin başlaması vahiməsi yaşamalarını nümayişkarane olaraq etiraf etmələridir. Məsələn, Edvard Nalbandyanın mətbuat katibi Tiqrən Balayan tvitter hesabında yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız danışıqlardan keçir. O, Ermənistan və Azərbaycan XİN rəhbəri ilə Brüsseldə keçirilmiş görüşə gedərək, belə yazıb: “Ermənistan və Azərbaycan XİN rəhbərinin görüşü üçün Brüsselə uçuşu. Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız danışıqlardan keçir”.

Rusiyalı politoloq Sergey Markedonov dolayı yolla işarə edir ki, Ermənistan istər hərbi, istərsə də diplomatiya cəhətindən Azərbaycana uduzur

Ümumiyyətlə, bu məsələnin Rusiya politoloqlarının baxışları istiqamətindən də necə inkişaf etməsi maraqlı görünür. Məsələn, politcom.ru saytında rusiyalı politoloq Sergey Markedonov maraqlı məqamlara toxunub və

# Top Azərbaycandır!

*Ermənilərin ümid etdikləri xarici politoloqlar belə, onların istədikləri proqnozları vermirlər*

“Dağlıq Qarabağda qaynar iyul” başlıqlı məqalə ilə çıxış edib. (<http://politcom.ru/22588.html>).

“Bakı Minsk Qrupu ölkələri həmsədrlərinin mövqelərini təzyiq yolu ilə dəyişdirməyə çalışır”- deyə vurğulanan məqalədə daha sonra bildirilir ki, böyük müharibənin başlaması və permanent hərbi həyəcan əsnasında balanslaşdırma siyasəti Rusiyanı, ABŞ-ı və Fransanı, eləcə də, Minsk Qrupu çərçivəsindən kənarında olan İranı regional qeyri-stabilliyin, növbəti dəfə töküləcək qanların qarşısının alınması üçün Ermənistanın güzəştə getməsi üçün ona hərtərəfli təzyiq etməyə məcbur edir.

Müəllif digər tərəfdən qeyd edir ki, bu məsələ həqiqətə o qədər yaxın olmasa da, bütövlükdə Azərbaycanın xeyrinədir. “Hazırda Azərbaycan versiyasının xeyrinə ola biləcək sübutları təsəvvürümə gətirə bilməsəm də, bu amil, nəinki Xəzər dənizi sahilindəki respublikanın, eyni zamanda, Rusiyanın, Avropa İttifaqı ölkələrinin və ABŞ-ın daxilində fəal siyasi-diplomatik alət kimi irəliləməkdədir”.

Sergey Markedonov rəsmi Yerevanın Azərbaycan tərəfinin danışıqların nəticələrinə əməlsizlik nümayiş etdirdiyini və ölkəmizin dialoq yerinə gücə üstünlük verdiyini yazır. Politoloq, bununla dolayı yolla işarə edir ki, Ermənistan istər hərbi, istərsə də diplomatiya cəhətindən Azərbaycana uduzur. Lakin buna baxmayaraq, danışıqlar prosesi üzərindən birdəfəlik çarpaz xətlərin qoyulmadığını da bildirir.

**Rusiyalı hərbi ekspert Pavel Felqenqauer: “Ermənistanın imkanları Azərbaycanla müqayisədə kifayət qədər məhduddur”**

Başqa rusiyalı politoloq, eyni zamanda, hərbi ekspert Pavel Felqenqauer erməni jurnalistinin suallarını cavablandırarkən, 4 iyul hadisəsindən üzü bu tərəfə qədər inkişaf edən prosesləri incələyərkən deyib ki, hələlik, müharibə yoxdur, ancaq zaman keçdikcə



müharibə və silahlı toqquşmalar ehtimalı artmaqdadır. SİTAT: “Ümumilikdə, işin məğzi nəzər yetirərkən, hər iki tərəf hazırlaşır, əgər iki tərəf hazırlaşsın, bu son məqamda toqquşmalara gətirib çıxaracaq. Ancaq mənə nə erməni, nə də Azərbaycan tərəfi barədə operativ informasiyalar yoxdur. Bu baxımdan, dəqiq proqnoz verə bilmərəm. Bütövlükdə, münaqişənin sülh yolu ilə həlli perspektivləri elə də gerçək görünür”.

“Burada həm daxili, həm də xarici faktorlar var, ancaq hələlik, hərbi faktor fəaliyyət göstərir”-deyə qeyd edilən Pavel Felqenqauerə görə, müharibəyə hazırlıq prosesi intensivləşib (<http://ru.lin.am/1194873.html>).

SİTAT: “Belə bir situasiyada hərbi toqquşmalar əvvəl-axır qaçılmazlığa çevrilir. Böyük miqyaslı hərbi əməliyyatların qarşısının alınması üçün nə isə etmək vacibdir. Ancaq heç nə edilmir, hətta belə görünür ki, bu problem dünyanı maraqlandırmır, heç kəsin vecinə də deyil. Hər kəs Ukrayna, Donbas, Suriya və əlbəttə ki, Koreya ilə bağlı məşğuldur. Sanki hər kəs Qarabağ münaqişəsi barədə unudub. Münaqişə zonasında deskalasiya üçün heç bir cəhdlər göstərilir. Əgər bu yoxdursa, demək ki, deskalasiya qaçılmazdır”.

## Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu və xalqımızın xilaskarına çevrildi



Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 48 illiyi münasibəti ilə Səbail rayonunun idarə və təşkilatlarında, eləcə də, elm və təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin "Şəhidlər Xiyabanı"ndakı qərgahında Səbail rayon icra hakimiyyəti, YAP Səbail rayon təşkilatı, rayonun Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, QHT-lərin, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükütlə yad olundu.

Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir: "48 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının Birinci Katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı: "Ulu Öndər Heydər Əliyevin böyük səyləri, vətəna və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərinləndirərək, onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Ulu Öndər Heydər Əliyevin səy-

ləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovet İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. 1993-cü ildə xalqın tələbi və təkidilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu və xalqımızın xilaskarına çevrildi".

Toplantıda çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Afət Xanbabayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov, YAP Səbail Rayon təşkilatının sədr müavini Mehman İsmayılov, təşkilatın aparıcı rəhbəri Zəfər Bayramov, Badamdar bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev, şairə Ülkər Piriyyəva və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışmış, qeyd etmişlər ki, Səbail rayonunun ağsaqqalları, veteranları, digər ictimai təşkilatların üzvləri Ulu Öndərimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası, itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və bu işlərdə ona hər zaman dəstək olacaqlar.

Rövşən

## Qarabağda hərbi maşının qəzaya uğraması nəticəsində xeyli sayda erməni hərbiçisi xəsarət alıb

İyulun 11-də axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat hadisəsində Cəbrayıl rayonu yaxınlığındakı hərbi poliqondan qayıdan 15-dək hərbi qulluqçu xəsarət alıb. Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən



birinin təqdim komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb. V.Qriqoryan keçmiş xidmət yoldaşı, hazırda Sisyay şəhərində yaşayan Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martuni-də yerləşən hərbi hissədən olan gənc əsgərlər xəsarət alıblar. Onun sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç əsgərin vəziyyəti ağır qiymətləndirilir.

## Azərbaycan həmsədrlərinin XİN rəhbərlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklifinə razılıq verib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirilmiş görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarna məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılır. Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədov bir daha bildirib ki, münaci-



şə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.


## Argentina mətbuatı Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsindən yazıb

İyulun 11-də Argentinanın geniş oxucu kütləsinə malik "Equilibrium Global" analitik portalında "Qafqazda faciə: insan hüquqları haradadır?" başlıqlı məqalə dərc olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunan ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. İyulun 4-də Ermənistan ordusu tərəfindən dinc əhali atəşə tutulub. Nəticədə mülki əhali arasında ölənlər olub. Məqalədə deyilir: "Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır.

Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına, belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzlə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? niyə beynəlxalq birlik

Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?".

Məqalədə, eyni zamanda, cəbhədəki vəziyyət, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənən şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşan ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahıllar olduğu



mülki əhaliyə qarşı qəsdən, həmçinin hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin, uşaqların qəsdən öldürülməsinə yönələn alçaq və şərəfsiz tərziyə əl atır.

Məqalənin sonunda xüsusi vurğulanır ki, baş verən hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusunda kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.

13 iyul 2017-ci il

# Naxçıvanda əhəlinin işlə təminatı diqqət mərkəzindədir



**N**axçıvan Muxtar Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib. Muxtar respublikanın Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 1299 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 6

şəxs kvota yerlərinə göndərilib, 136 nəfər haqqıödənilən ictimai işə cəlb olunub. İşlə təmin edilənlərdən 56-sı məhdud fiziki imkanlı şəxs, 1-i cəzaçəkmə müəssisəsindən azad edilən, 4-ü isə hərbi xidmətdən yeni tərxis olunanlardır. Qeyd olunan dövrdə kəndlərdəki xidmət mərkəzlərində 44 nəfər, keçirilən əmək yarmarkalarında isə 206 işaxtaran peşə və ixtisasına uyğun işlə təmin olunub.

Naxçıvan Regional Peşə Tədris Mərkə-

zində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunub, kurslara 207 nəfər cəlb edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən iyulun 14-də Şərur, Babək, Ordubad və Culfa rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardım alan 15 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün cins inəklər verilib.

Muxtar respublikada sağlamlıq imkanla-

rı məhdud uşaqların təhsili, sosial reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji, multisensorlu, təlim-bərpa, psixoloji dəstək və əmək terapiyası xidmətlərinə 148 uşaq cəlb edilib. Hərəkət qabiliyyəti məhdud 2 uşaq üçün isə distant tədris təşkil olunub. Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 60 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilib. Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 133 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 142 uşağın müalicəsi təşkil edilib. Həmçinin sağlamlıq imkanları məhdud 40 şəxs sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 50 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub, məhdud fiziki imkanlı 182 nəfərə səyyar protez-ortopedik xidmət, 22 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 19 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilib.

Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, tennis və bədii gimnastika bölməsi, Şərur rayonunda 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlardan ibarət bədii gimnastika, üzgüçülük, masaüstü tennis, atıcılıq və şahmat bölməsi, Ordubad rayonunda şahmat və basketbol bölmələri, Culfa rayonunda şahmat və futbol bölməsi, Şahbuz rayonunda şahmat bölməsi, Kəngərli rayonunda şahmat, voleybol və futbol bölmələri fəaliyyətə başlayıb. Müvafiq dövrdə sağlamlıq imkanları məhdud şəxslər arasında boccia və pauerlifting, futzal, armreslinq üzrə yarış təşkil edilib.

## Minskə XIX Dünya Rus Mətbuatı Konqresində mühüm vəzifələr müzakirə olunub

*Tədbirdə Dünya Xəbər Agentlikləri Konqresini və OANA-nı bu qurumların hazırkı sədri AZƏRTAC təmsil edib*

**I**ylun 12-də Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi keçirilib. Konqresdə mətbuatla bağlı mühüm məsələlər müzakirə olunub. AZƏRTAC xəbər verir ki, "Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri" mövzusunda həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə Dünya Xəbər Agentlikləri Konqresini və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatını (OANA) bu qurumların prezidenti Aslan Aslanov təmsil edib. Konqresdə, həmçinin Azərbaycandan Trend informasiya agentliyinin baş direktoru İlqar Hüseynov və digər KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsi-

rindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlidir. Dövlət başçısı vurğulayıb ki, internet-məkan və sosial şəbəkələr mənəviyyət, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yarımadaya yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. "Belə şəraitdə mənəvi və ictimai ori-



entirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Bu-


na görə də düzgün seçim etmək lazımdır: reyting, şəxsi maraqlar,

yoxsax həqiqət, obyektivlik", - deyə dövlət başçısı vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçalarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətində bildirilib ki, bu ənənəvi görüşlər rüsdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib. Konqres işini "Çağırışlar və imkanlar: suverenlik, inteqrasiya, qloballaşma" və "KİV-lər rəqəmsal inqilab dövründə" mövzularına həsr edilən panel sessiyaları ilə davam etdirib. Sessiyalarda hadisələrin obyektiv işıqlandırılması, sosial şəbəkələrin medianın fəaliyyətinə təsiri, jurnalist məsuliyyəti, münacişlərin sülh yolu ilə həllində mətbuatın rolu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırda insanlar xəbərləri nəinki KİV-lərdən, həm də digər mənbələrdən alırlar. Buna görə də jurnalistlər bütün rəqəmsal platformalardan səmərəli istifadə etməli və peşəkarlıqları ilə daha üstün olmalıdırlar.

**Ermənistanın siyasi və ekspert dairələri yeni bir təlaşa düşüblər. Onlar Şərq-Qərb əməkdaşlıq dəhlizinin formalaşmasında Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ələ almasından bərk narahatdırlar. Bunu erməni analitik və ekspertlərin dərc etdikləri yazılardan aydın duymaq olur. Müxtəlif kontekstlərdə təqdim etsələr də, xüsusilə Azərbaycan diplomatiyasının həmin istiqamətdəki uğurlarını gizlədə bilmirlər. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya olan səfərinə daha çox yer ayırırlar. Həmin səfər zamanı Polşa Prezidenti bir neçə fikrində konkret ifadə edib ki, "Yeni İpək Yolu" layihəsində Cənubi Qafqazda əsas tərəfdaşı Azərbaycandır. Buna görə də Varşava Bakı ilə əlaqələri genişləndirməkdə və dərinləşdirməkdə çox maraqlıdır. Əlavə olaraq, Polşa arzu edir ki, həmin prosesə İran və Hindistan da Azərbaycandan keçən nəqliyyat xətti vasitəsilə qoşulsun. Bununla bağlı konkret addımlar artıq atılır. Bütün bunlar onu göstərir ki, Ermənistan geosiyasi təcrid vəziyyətində çapalayır. Lakin onu bu vəziyyətə kriminal xunta rejiminin özü salıb.**



### Kənara atılmış ölkə: "Yeni İpək Yolu" İrəvandan yan keçir

Ermənistan indi də geosiyasi məsələlərdə şikayətçi olmağa başlayıb. Erməni ekspertlər "Yeni İpək Yolu" layihəsində İrəvanın iştirak edə bilməməsinin ağrısını çəkirlər. Onlar Pekinlə Bakı, Tbilisi, Ankara və Varşavanın əməkdaşlığını özələrinə və Rusiyaya qarşı təhlükə kimi təqdim etməyə çalışırlar. Söhbət, konkret olaraq, Şərq-Qərb dəhlizi üzrə geniş bir geosiyasi məkanda inkişaf etməkdə olan dövlətlərarası əlaqələrdən gedir.

Məsələ belədir ki, artıq "Yeni İpək Yolu" layihəsinin konkret reallaşma prosesi gedir. Burada Çin Mərkəzi Asiya-Cənubi Qafqaz-Şərq Avropa marşrutu üzrə yüklərin daşınması ilə bağlı addımlar atmaqdadır. Həmin prosesdə Pekin Azərbaycana xüsusi önəm verir. Təkcə onu deyək ki, Çinin nəzərdə tutduğu Asiya İnfrastruktur Sermayə Bankı TANAP üçün kredit ayırıb. Bu təsadüfi deyil, çünki Azərbaycan Şərq-Qərb dəhlizinin yaranması istiqamətində çox ciddi fəaliyyət göstərir. Bu bağlılıqda dövlət başçısı İlham Əliyevin Polşada ifadə etdiyi fikir çox maraqlıdır.

Azərbaycan Prezidenti Polşa-Azərbaycan biznes forumunda çıxış edərkən vurğulayıb: "Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var... Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizi demək olar ki, icra edilib... İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq" (bax: Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib / AZƏRTAC, 27 iyun 2017).

Polşa Prezidenti də eyni mövqedədir. Cənab Duda həmin təd-

birdəki çıxışında ayrıca vurğulayıb ki, "...Azərbaycan ilə Polşa arasında əməkdaşlığın çox geniş perspektivləri var. Çünki bizim ölkələrimiz tarixi İpək Yolunun bərpasında xüsusi rol oynaya bilər" (bax: əvvəlki mənbəyə). Polşanın dövlət başçısı fikrini onunla əsaslandırırıb ki, Azərbaycan mühüm daşımalar marşrutunda yerləşir. Yeni Odlar Yurdu Asiya ilə Avropa arasında geosiyasi körpüdür. Məhz Azərbaycanın bu reallığını nəzərə alaraq, onunla Cənub və Qərb, o

**"Bunlardan belə nəticə alınır ki, Qərb-Şərq əməkdaşlıq dəhlizində Ermənistan yoxdur. O, faktiki olaraq, növbəti dəfə təcrid olunmuş duruma düşüb. Əslində, bu hal Ermənistanın bütövlükdə geosiyasi təcrid vəziyyətində olmasının təsdiqidir. Çünki digər beynəlxalq layihələri də xatırlasaq, onların heç birində İrəvanın iştirak etmədiyini görürük. Bu isə o deməkdir ki, Ermənistan geosiyasi təcrid vəziyyətinə düşüb."**

cümlədən Qərb-Şərq arasında əməkdaşlığın inkişafını nəzərdə tutan saziş imzalanıb.

Prezident Duda fikirlərini inkişaf etdirərək deyib: "Həmçinin İranın da bu daşımalar marşrutuna qoşulmasını nəzərdə tuturuq. İstəyirik ki, digər tərəfdaşlar da bu işə qoşulsunlar və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilsin. Biz dəmir yolunun məhz Cənub-Şərq hissəsinin şəbəkəməzə qoşulmasını təmin etmək istəyirik. Bu, bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcəkdir. Eyni zamanda, məhz bizim şəbəkələr Avropa İttifaqının bazarına böyük çıxışı təmin edir" (bax: əvvəlki mənbəyə).

### Yenə də fiasko: tərəfdaşlar sirasında adı yoxdur

Bəs cənab Andrey Duda "digər tərəfdaşlar" deyəndə konkret kim-

ləri nəzərdə tutub? Onun söylədiyi fikirlərdən aydın olur ki, söhbət Gürcüstan, Ukrayna, Hindistan və Mərkəzi Asiya ölkələrindən gedir. Yeni Ermənistanın bu prosesə qoşulmasına istə baxılırmı. Erməni ekspertləri də ciddi narahat edən məsələnin məhz bu tərəfidir. Diqqət edilsə, görünür ki, rəsmi İrəvanın geosiyasi aspektdə bir dənə də olsun tərəfdaşı yoxdur. Bir zamanlar Ermənistan üçün həyat yolu olan İran belə Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıx-

maq arzusundadır.

Polşa və Azərbaycan prezidentləri konkret olaraq dəmir yolu marşrutlarının çəkilməsindən bəhs ediblər. Polşanın dövlət başçısı açıq deyib ki, Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xəttinin Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılmasını da çox istəyirlər. Bunu olduqca əhəmiyyətli hesab edirlər. "Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü "Bir kəmə, bir yol" layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur" (bax: Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 27 iyun 2017).

Bu fikirlərdən tamamilə aydındır ki, Ermənistan "Yeni İpək Yolu" marşrutunun kənarına atılıb. Onunla əlaqə saxlamaq istəyən yoxdur. Konkret Polşa isə Azər-

baycandan keçməklə İran və Hindistana çıxış əldə etməyə üstünlük verir. Məsələnin başqa tərəfi Türkiyə faktoruna bağlıdır.

Erməni ekspertlər etiraf edirlər ki, Ankara bu prosesdə ciddi rol oynamaqdadır. Hətta strateji aspektdə Türkiyə kifayət qədər rəasional addımlar atır. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun zamanında istifadəyə verilməsi istiqamətində təmkinli mövqə tutmaqdadır. Bütün bunları nəzərə alaraq erməni analitiklər kədərli yazırlar

ki, "Azərbaycan, Türkiyə və Gürcüstan Xəzər və Qara dənizdə Çinə böyük üstünlük verirlər" (bax: məs., Sarkis Üaturən. Turüie, Azerbaydjan i Kruzie xotət otdatq Kaspi i Ç moe more na otkup KNR / "Regnum.ru", 5 iyul 2017).

Ümumi mənzərə aydındır. Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. O cümlədən rəsmi Bakı "Yeni İpək Yolu" layihəsində Cənubi Qafqazın lider dövləti kimi iştirak etməyin lazım olduğunu tərəfdaşlarına anladığı bəli. Bu aspektdə Polşa Azərbaycana böyük önəm verir. Hazırda İran və Hindistanın bu prosesə qoşulması istiqamətində ciddi addımlar atılır. Bunun üçün konkret layihələr təklif edilir. Onu deyək ki, bu məsələdə Türkiyə də çox aktiv iştirakçıdır.

Bunlardan belə nəticə alınır ki, Qərb-Şərq əməkdaşlıq dəhlizində

Ermənistan yoxdur. O, faktiki olaraq, növbəti dəfə təcrid olunmuş duruma düşüb. Əslində, bu hal Ermənistanın bütövlükdə geosiyasi təcrid vəziyyətində olmasının təsdiqidir. Çünki digər beynəlxalq layihələri də xatırlasaq, onların heç birində İrəvanın iştirak etmədiyini görürük. Bu isə o deməkdir ki, Ermənistan geosiyasi təcrid vəziyyətinə düşüb. Onun yalnız Rusiya ilə sıx "hərtərəfli" əlaqəsi vardır. Ancaq bu iki dövlətin ayrıca uzunmüddətli davamlı inkişafa nail ola bilməsi şansı sıfırdır. Müasir dünya reallıqları bunu qətiyyətlə qəbul etmir.

Onda belə çıxır ki, rəsmi İrəvan növbəti dəfə geosiyasi dalana düşür. Onun maneəverməsi çox daralır. Bir qədər sonra bu mənzərə daha aydın görünəcək. Müxtəlif yerlərdə hay-küylə danışıqlarına baxmayaraq, real olaraq Ermənistan tənha vəziyyətdədir. Onun böyük əməkdaşlıq formatlarının heç birində ismi yoxdur. Bu isə faktiki olaraq, Sarkisyan rejiminin xarici siyasətinin iflası deməkdir. Ermənistanın milli dövlət kimi formalaşma bilməməsinin çox ciddi əlamətidir. Ermənistan forpost ölkə, vassal dövlət statusundan kənara çıxma bilməyib. Onun bu mövqeni tərk edə biləcəyini göstərən faktorlar da yox dərəcəsinə düşür.

Hiss olunur ki, belə bir vəziyyət erməni siyasi və milli şüurunu ciddi narahat edir. Onlar çıxış yolları axtarırlar. Lakin bunu da səmimi surətdə edə bilmirlər. Müxtəlif "arqumentlər" uyduraraq yenə də özlərini aldadırlar. Nə etməli, bu, ermənilərin daxili problemdir. Belə davam etməklə təcrid olaraq özlərini toplum qismində məhv edirlər. Müasir dövrün çağırışlarına uyğun özünü yarada bilməyən cəmiyyətin taleyi qeyri-müəyyəndir. İrəvan günahkarı kənarda yox, özündə axtarmalıdır!

13 iyul 2017-ci il

TƏRS BAXIŞ

# “Siyasi məhbus” savaşı

Və ya məğlublarda qalib yoxdur

“Azadlıq” radiosunun sabiq əməkdaşı, hazırda özünü “hüquq müdafiəçisi” kimi təqdim edən Xədicə İsmayıl AXCP sədri Əli Kərimli arasında “siyasi məhbus” siyahısı uğrunda gedən savaş bu günlər yenidən qızışmağa başlayıb. Davalarını sosial şəbəkə vasitəsilə aparan tərəflər virtual qaydada qarşılıqlı ittihamlarla çıxış edir, bunun ardınca təhqir və söyüslərlə davam edən “müzakirələr” qururlar.



Sirr deyil ki, istər X.İsmayılın, istərsə də, Ə.Kərimlinin maraqlarından çıxış edən aktiv profillər öz “liderləri”ndən buna görə öncədən müəyyən edilmiş “maaşlarını almaqla” Qərbdən idarə olunduqlarını sübuta yetirmiş olurlar. Lakin belə çıxış ki, Qərbdəki anti-Azərbaycan xarakterli qüvvələr arasında da fikir ayrılıqları yaşamaqdadır - bir tərəf X.İsmayılın, digər tərəf isə Ə.Kərimlinin nümunəsində, ümumilikdə dövlətimiz əleyhinə planlarını reallaşdırmağa çalışırlar.

**Xədicə İsmayıl: “Əli Kərimli və Cəmil Həsəni indi də hüquq müdafiəçilərinin işinə qarışmış, onları iflic edirlər...”**

Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ tərəflər arasında “siyasi məhbus” savaşı başlayarkən, ilk hücum addımını da, məhz X.İsmayıl atmışdı. O, “Milli Şura”da təmsil olunmasına rəğmə, həm Ə.Kərimliyə, həm də C.Həsəniyə xitabən düşərgə daxilindəki opponentlərinə “səylər” damğasını yapışdırmışdı. Daha sonra isə yenə də, hər iki şəxsə münasibətdə “ambisiyaları var, ağılları yoxdur” təhqirsayağı ifadəsini ictimailəşdirməklə, onlarla axıra qədər mübarizə aparacağı siqnalını vermişdi. X.İsmayıl özü tərəfindən hazırlanmış “siyasi məhbus” siyahısını erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən Qərb təşkilatların-

dan keçirəcəyini iddia qismində irəli sürməklə, savaşını daha sərt şəkildə davam etdirmək qərarına gəlmişdi. Görünür, X.İsmayılın Ə.Kərimliyə və C.Həsəniyə qarşı qurduğu planları işə düşüb. Hətta bu arada Arif Hacılinin başqanı olduğu Müsavata da vaxtilə cəngüdəni olmuş Əfqan Muxtarlı ilə bağlı fikirlərində ilişməyi unutmur...

Ümumiyyətlə, X.İsmayıl gah bu, gah da digər tərzdə hücum aksiyalarını davam etdirir və belə hesab edir ki, xarici təşkilatlar qarşısında müxalifətin ən fəali kimi görünəcək. Hələ bu yaxınlarda o, AXCP sədri və “Milli Şura” “liderinə” xitabən, daha ağır təhqir kampaniyası aparmışdı. Onları siyasətçi hesab etmədiyini iddia edən X.İsmayıl, həmçinin, bildirmişdi ki, siyasət elmini bilməmələri düşərgəni, eləcə də, müxalifət mətbuatını uçuruma doğru aparır. Onun həmin ifadələrini bir daha xatırlatmaq yerinə düşərdi: “Siyasətçilər medianın işinə qarışdırlar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışmış, onları iflic edirlər...”

**Daha bir təhqir: “Bir balaca eşqinizi aşağı salın...”**

Bu arada o da bəlli görünür ki, X.İsmayılın “söz gülləsi” atmaq məsələsində Ə.Kərimlidən daha səriştəli olması göz önündədir. Belə ki, o, “qazanından dolma oğurlayan” AXCP sədrinə qarşı təhqiramiz ifadələr işlədərək yazır: “Dəli şeytan deyir, partiyasını və lideri-

ni tərifiylənlərin hamısını dostluqdan çıxarı ki, gözün bu biabırçılığı görməsin... İndi, bəlkə, qarşı tərəfi də söndürüm? Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın...”

Yaxud X.İsmayıl digər statusunda Ə.Kərimlinin hakimiyyətə işlədiyini iddia edir və ona qarşı çıxış edən kərimovçulara səsəlir: “Mən həbsdə olsanda, cəbhədə təbliğat şöbəsinin müdiri ni dəyişiblər?”

**Əli Kərimlinin Xədicə İsmayılın beş “atəşinə” bir cavab “atəşi”:**  
**“Əks halda, təəssüflənməkdən başqa yol qalmayacaq”**

Söz yox ki, Ə.Kərimlinin adamları da X.İsmayılın açdığı “atəşləri” cavabsız qoymurlar. Onlardan bir neçəsinə diqqət yetirək. Məsələn, Fuad Məstəliyev adlı kərimovçu yazdığı şərhə qeyd edir: “AXCP-də hər şey əvvəlki kimidir. Yəqin sizin baxış bucağınız “azacıq” dəyişib. Ümid edirəm ki, bu yanaşmanız müvəqqəti olacaq. Əks halda, təəssüflənməkdən başqa yol qalmayacaq”.

Dəyanət Babayev adlı cəbhəçi isə X.İsmayılın cavab yazaraq bildirib: “Həyatdır, elə siz də həbs olunmamışdan əvvəlki Xədicə xanım deyilsiz, yəni bu dəyişiklik sizdə də hiss olunur”.

Ümumiyyətlə, görünən budur ki, qarşılıqlı ittihamlar və təhqirlər bitib-tükənmiş və bunun nəticəsinin haraya və nə zamana qədər gedəcəyini bəri başdan bəlli etmək mümkündür. Daha deqiq desək, bunların zamanları tükənib, sadəcə, dava pul davasıdır. Pul davalarının axırları isə heç vaxt yaxşı qurtarmır. Məgər tarix özü də bu halları dəfələrlə sübuta yetirməyibmi?

Rövşən RƏSULOVA

## Razi Nurullayev Müsavat və AXCP-nin ünvanına sərt ittihamlar səsləndirdi!

2015-ci ilin fevral ayında AXCP-dən istefa verən Razi Nurullayev Ə.Kərimli arasında bu günə qədər də qarşılıqlı ittihamlar davam edir. Vaxtilə AXCP-də sədr müavini postunu tutan R.Nurullayev partiyadan ayrıldıqdan sonra AXCP-də yeni kütləvi istefalar başlamışdı. İstefa verənlərin əksəriyyəti Ə.Kərimlini yarıtmaz və məntiqsiz addımlarına görə ittiham edərək, partiyayı tərk etmişdilər.

Elə R.Nurullayev də Ə.Kərimlinin fəaliyyətinin yalnız sosial şəbəkələr çərçivəsində məhdudlaşdığını bəyan edərək, onu sərt şəkildə tənqid etmişdi. Hətta o, Ə.Kərimlinin Facebookda 120-yə yaxın saxta profillə şantaj xarakterli məlumatlar yaydığını bəyan etmişdi. Partiyadan ayrıldıqdan sonra əsl AXCP-nin sədri olduğunu iddia edən



R.Nurullayev Ə.Kərimlini “Yurd” sədri adlandırdı.

R.Nurullayev özünü “ana müxalifət” adlandıran dağıdıcı müxalifət partiyalarının mövcud vəziyyətindən danışıb.

O, dağıdıcı müxalifət partiyalarını fəaliyyətsizlikdə, sədrlerini isə səriştəsizlikdə, qısqanclıqda və özbaşınalıqda ittiham edib. O, dağıdıcı müxalifət partiyalarının hazırkı durumundan danışaraq bildirib ki, müxalifət “lider”ləri, xüsusən də, “Milli Şura” ətrafında birləşən təşkilatlar, sadəcə, öz ömürlərini uzatmaq üçün çalışırlar: “Məsələn Əli Kərimli ilə bir partiyada olan zaman manqurtlaşmadım, zombiləşmədim, onun təsir dairəsinə düşmədim. Cəmiyyətdə parlament istəyən insanları görəndə

Ə.Kərimlini qısqanclıq boğurdu. O, insanlara qarşı bütün çirkin “resurs”larını işə saldı. Biz də özümüzü müdafiə etmək və partiyayı qorumaq üçün hərəketə keçdik. Bu gün mənim üçün və partiyamın üzvləri üçün Əli Kərimli AXCP-dən uzaqlaşdırılmış bir şəxsdir. O, artıq “Yurd” sədridir. AXCP buradadır”.

Alternativ AXCP-nin sədri R.Nurullayev Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin də ünvanına sərt fikirlər səsləndirib. O, qeyd edib ki, Araz Əlizadənin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının sosial demokratiyadan xəbəri yoxdur. Onun özü də sosial demokratiyadan və siyasətdən xəbəri olmayan bir insandır. İşi-gücü onu-bunu alçaltmaqdadır. Bu gün Sosial Demokrat Partiyasının sosial bazası yoxdur. Hər kəs Araz Əlizadəyə nifrət edir.

Samir



SAMİR

Sən harda olsan, eyni zadsan

*Vaxtilə ayrı-ayrı şəxslərin telefon zənglərinə cavab verməyən, qəbul günləri olmayan Mirşahini bu halda görmək insanda başqa hisslər oyadır. İndi bütün tədbirlərdə əlində çırağ gəzir ki, məmurlarla söhbət eləsin, təmas qursun... Mirşahinə salam verdiyinə görə, işdən qovulan jurnalistlərin sayı birmi-ikimi!? O vaxt ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovdan 50 dollar pul alan ANS-in balANS-ı çoxdan pozulmuşdu. Buna görə, gözədən pərdə asmaq üçün, işdən qovulanlar da oldu. Nə isə, sözümlü başqa şeyə gətirirəm.*

Eşitdiyimə görə, Mirşahin yaxın dostları ilə məclislərin birində bəyan eləyib ki, əgər ANS açılmasa, “2018-ci il prezident seçkilərində bütün “ANS”-çilər müxalifətin namizədini müdafiə edəcək”. Ay Gırşahin (üzr istəyirəm, Mirşahin) əvvəla, ilk növbədə, izah elə görək: “ANS”çilər deyəndə, kimi nəzərdə tutursunuz? Aydındır ki, keçmiş əməkdaşlarını... Yəqin unutmusan ki, onların hamısı artıq işləyir, özlərinə iş-güc tapıblar. Sağ-solunda Vahidlə Seyfulladan başqa, kim qalıb ki və nəyə görə qalmalıdır!? Digər tərəfdən bu hədə-qorxu, “xox” nəyə lazımdır? Sən müxalifətin, lap elə deyək ki, “Milli Şura”nın namizədini dəstəklədin, nə xeyri var, dəstəkləmədin nə xeyri olacaq? Özünü gülüş obyektinə çevirmə. Bura Perimbelin gölləri deyil. Odur ki, bu vaxta qədər qırdığın bütün ümidlərin, yıxdığın evlərin, vurduğun zərbələrin, oynadığın riyakar oyunların altını çəkirsən. Bütün zərbələr bumeranqdır. Sənin əqidənin elastikliyi sübut etmək üçün dağa-daşa çıxmaq lazımdır deyil: 2005-ci ildə söydüyün İsa Qəmbərə 2008-ci ildə aparıb evində hədiyyə verdin. Bu, həmin İ.Qəmbər idi ki, 2003-cü ilin sentyabr ayında sənə yüksək post vəd etmişdi. Gecə-gündüz İ.Qəmbərin Ayna Sultanovadakı evinin qabağında yatırdın. Cəmi 3 ay sonra İ.Qəmbərin mü sahibəsini vermək üçün 1000 dollar pul istədin. Bu da heç. 2013-cü ildə söydüyün Cəmil Həsənlinin kitabını indi gedib evindən alırsan, “20 Yanvar” ərazisində adını çəkmək istəmədiyim bir restoranda bütün günü C.Həsənlinin faydasız mühazirələrini dinləmək məcburiyyətində qalmısan. Dünən söydüyün, heç öz ailəsinə bir damcı xeyri olmayan adamlarımı pənah aparmısan!? Yol sənindir, özün bilərsən, ancaq ən yaxşısı “istipress”də işini davam elətdir. Mənə heç kim yox e, ANS-in qarşısında bağlıdıqları, dilində “əcəb eləmişik” sözü bitən, dəqiqəbəşi Azərbaycan dilini təhqir edən, dövlətimizin Ermənistanı guya zəif olduğunu dəfələrlə, özü də arsızcasına bəyan eləyən Mais Məmmədov nə iş görür!? Nə isə...

Gülməli bir vəziyyət yaranıb, Pənah Hüseyn deyir ki, AXP namizədini müəyyənləşdirmək üçün prosedurlar həyata keçirir. Cümlənin quruluşuna baxın da. AXP-də cəmi 3 nəfər adam var, Pənah da sədrdir. İndi 3 nəfər arasında hansı prosedurlar həyata keçirilir, bilmirəm. Məsələn, Əli Əliyevin partiyasının cəmi 34 üzvü var, bəri başdan da bütün seçkilərdə öz namizədliyini dəstəkləyir. Rafiq Turabxanovun adını eşitmiş olarsınız. O deyir ki, əgər Ə.Kərimli, İ.Qəmbər və bu kimi digər rus “KQB”-sinin agentləri birləşsə bilsələr, evimi satışa çıxarıb satacam, pulunu da bayıra səpəcəm, özüm parkda yatacam. Bu da həmin R.Turabxanovdur ki, 1992-ci ildə Elçibəyə sille atmışdı ki, prezident özüm olacam. Dilim lal olsun, İlahi! Əvvəllər bir yerdə həbsdə yatıblar, indi Elçibəyə “sadiq”liyindən dem vurur.



**XX** əsrin birinci yarısından SSRİ EA-nın Azərbaycan filialı kimi fəaliyyətə başlayan Elmlər Akademiyası ölkəmizdə elmin bütün sahələrində:

1. Təbii elmlər, təbiətşünaslıq elmləri;  
2. İctimai-humanitar elmlər sahəsində kadrlar yetişdirmiş, bu sahələrin inkişafına təsir göstərmişdir.

Ölkəyə rəhbərliyinin bütün dövrlərində Azərbaycan Elmlər Akademiyasına qayğı göstərən Ulu Öndər Heydər Əliyev demişdir: "Elmlər Akademiyası Azərbaycan elmini inkişaf etdirib, xalqımızın elm bilik səviyyəsini yüksəklərə qaldırıb. Azərbaycan elmini dünyada tanıdıq və dünya elmi-

1. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası" adı verildi.

2. 2002-ci ildə AMEA-nın Naxçıvan bölməsi yaradıldı;

3. 2003-cü il yanvarın 4-də Milli Elmlər Akademiyasının statusu, Nizamnaməsi, MEA prezidentinin təsdiqi haqqında Fərman imzalandı;

4. AMEA-nın işinin daha intensiv qurulması və dünya elminə inteqrasiya olunması üçün tədbirlər görüldü.


Bütün bu məqamları nəzərə alan S.Xəlilov yazır: "Elm sahəsində quruculuq işləri, bu sahədə çalışan adamların əməyinin müasir tələblər səviyyəsində qiymətləndir-

Bu gün bu siyasəti böyük şəxsiyyətin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası müstəqil Azərbaycanın iqtisadi, siyasi, mədəni-mənəvi inkişafına böyük töhfələr verir. Məhz buna görə də, Ulu Öndər Heydər Əliyev deyirdi: "Yaranmış elmi potensialı saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik".

Buna görə də, müstəqil Azərbaycan dövlətinin davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin edilməsində AMEA-nın rolu daha da artmışdır.

AMEA-nın elmin inkişafına töh-



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

# KİVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb*

## Azərbaycan elminin inkişafında Milli Elmlər Akademiyasının rolu

ne, bəşər elminə öz böyük töhfələrini veribdir".

Ulu Öndər Heydər Əliyev Elmlər Akademiyasının Azərbaycan elminin inkişafında müstəsna rolunu nəzərə alaraq, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısını gücləndirmişdir: "Azərbaycanın Milli Akademiyası respublikamızın dövlət müstəqilliyinə xidmət etməlidir və Azərbaycan elminin inkişaf etməsinə aparıcı rolunu oynamalıdır. Azərbaycanın Prezidenti, hökuməti bunun üçün bütün imkanları yaradacaqdır".

Məhz bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılmaqla yanaşı, Prezidentin sərəncamları ilə AMEA əməkdaşlarının əmək haqları da artırılmışdır:

1. 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli prezident sərəncamları ilə AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artdı.

Bundan başqa, AMEA-nın daha da inkişaf etdirilməsi üçün islahatlar aparıldı:

rilməsi, akademiya üzvlərinin orta yaş həddinin aşağı salınması və s. bu kimi yeniliklər MEA-da geniş islahatlar aparılması üçün şərtidir. Və bu gün biz qətiyyətlə deyə bilərik ki, yaxın vaxtlarda akademiya ciddi quruculuq işləri həyata keçiriləcək və elmin müasir tələblərə uyğun surətdə təşkilatlanması ilə bağlı ciddi tədbirlər görülməkdir".

MEA, bilavasitə Ulu Öndər Heydər Əliyevin himayəsində olduğu və Onun şəxsi Sərəncamı olmadan burada heç bir dəyişiklik aparılmadı. Xüsusən, Onun dağıdılmasına yönəldilmiş heç bir addım atılmadı. Ulu Öndər Heydər Əliyev Ona məxsus uzaqgörənliklə bildirmişdir: "Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən, Prezident öz əhval-ruhiyyəsi ilə bunu dağıtsın. Ola bilər, başqa prezident bunu etsin, amma mən heç vaxt edə bilmərəm".

"Müqəddəs elm ocağı!" Bu sözlər də Ulu Öndər Heydər Əliyevin müdrik sözləridir və Elmlər Akademiyası haqqında deyilmişdir. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanda elmin inkişafını və bu məsələdə MEA-nın rolunu çox yüksək qiymətləndirir.

fələri aşağıdakılardır:

- elmi-texniki potensialın gücləndirilməsində;

- elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında;

- elmin inkişafının təşkili və təmin edilməsində;

- xarici ölkələrdə respublikamızı elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edilməsində mühüm rol oynayır.

Dövlət başçısı Cənab İlham Əliyev bu gün elmi sərəfələrimizin qorunub-saxlanması üçün əvəzsiz rolu oynayan AMEA-nın inkişaf etdirilməsində məstəsna xidmət göstərir.

AMEA-nın 70 illik yubileyində çıxışı zamanı dövlət başçısı demişdir: "Bu 70 ildə akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq, ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Mən çox is-

təyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Her bir ölkədə, o cümlədən, Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilərlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün, biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər. Əlbəttə, indiki dövrdə Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyub və iqtisadi inkişaf təmplərinə görə çox böyük rəqiblərə qarşıdır. Ona görə də, bu gün biz akademiyanın işinə daha da böyük həcmdə vəsait ayırırıq, bunu edirik. Onu da qeyd etməliyəm ki, bu sahədə alimlərin, elmi ictimaiyyətin təklifləri də nəzərə alınır. Mən xatırlayıram ki, dörd il bundan əvvəl bu binada, bu

salonda çıxış edərək, fikirlərimi bildirmişdim. O vaxt çıxış edən alimlər də təkliflərini irəli sürmüşdülər. O təkliflərin, demək olar ki, hamısı ya icra edilmişdir, ya da icra edilir. Son illər ərzində akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilib. Yeni bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və Dövlət Proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir".

**Vahid ÖMƏROV,**  
fəlsəfə üzrə fəlsəfə doktoru

## Əsəbi insanlar köklüyə meyilli olurlar

İnsanın xarakteri onun çəkisi arasında əlaqə var. 50 ildən çox müddətdə aparılan yoxlamalar nəticəsində bu qənaətə gəlinib. ABŞ-dakı Milli Yaşlanma İnstitutunun 1988 insan üzərində apardığı araşdırma xarakter ilə bədən kütlə indeksi arasında əlaqə olduğu üzə çıxıb. Çətinliklə məmnun qalanlar, rəqabəti sevenlər, əsəbi və ictimai dəyərlərə çox qiymət verməyən insanların bədən kütlə indeksinin normadan çox olduğu belli olub. Əsəbi insanlar həyatları boyu çəkilişinin artıb-azalması ilə bağlı problemlər yaşayırlar və köklüyə meyilli olurlar.



## Sən demə, yumurta ən yaxşı enerjetikdir...

Bizlərdən hər birimizin elə xoşagəlməz dəqiqələrimiz olur ki, yuxu hissi işə mane olur. Diqqət yayınır, qaşlar çatılır, baş işləmir. Adətən kofe və şirniyyat dadımıza çatır - axı belə bir fikir yayılmışdır ki, zəifləmiş orqanizmə məhz yüksək miqdarda qlükoza lazımdır. Lakin Britaniya dietoloqlarına görə, heç bir şirniyyat toyuq yumurtası qədər güc vermir. The Daily Mail qəzetinin yazdığına görə, son tədqiqatların nəticələrindən aydın olub ki, yumurtanın ağından əldə edilən proteinlər gümrax olmağa və fikri yaxşı cəmləşdirməyə kömək edir. Buna görə onlar orqanizmə üçün xüsusən şokoladdan, peçenyedən və digər şirniyyatlardan alınan karbohidratlardan daha faydalıdır.

Kembridj Universitetinin mütəxəssisləri müxtəlif qida maddələrinin baş beyin hüceyrələrinə təsirini tədqiq ediblər. Eksperimentlər zamanı müəyyən edilib ki, öz xassələrinə görə yumurta ağına bənzəyən qida qarışığı orqanizmi kalorini tez sərf etməyə məcbur edən və gümraxlıq vasitəsi olan təbii stimulyatorun - oreksinin yaranmasını gücləndirir. Şəkər əsaslı qarışıqlar isə, əksinə, təbii enerjetik hasilatına mane olur.

Alimlərin Neuron jurnalında dərc olunmuş nəticələri nəinki az öyrənilmiş fenomeni - nə üçün karbohidratlara nisbətən zülməli qida qəbulu nəticəsində insanların özlərini daha gümrax hiss etməsinin səbəbini izah edir, həm də piylənmə və yuxusuzluq problemlərinin tədqiqi üçün əsas yaradır. Tədqiqatın müəlliflərindən biri olan Denis Burdakovun sözlərinə görə, bu məsələləri həll etmək üçün pəhrizin hüceyrə səviyyəsində yuxuya və iştahaya təsiri barədə daha çox məlumat əldə etmək lazımdır. Çoxları toyuq yumurtasını "ağır" və hətta zərərli qida hesab etsələr də, dietoloqlar bu fikri etibardan salmışlar. Bu yaxınlarda Britaniyanın qida fondu mütəxəssislərinin apardıqları tədqiqatlar göstərmişdir ki, yumurtadakı xolesterin tipi ürək xəstəlikləri riskinin artmasına minimum təsir göstərir. Ekspertlər orqanizmdə xolesterinin səviyyəsinin artmasının başlıca günahını yağlı yeməklərdə, siqaret çəkməkdə və fiziki fəallığın az olmasında görürlər. Yumurta isə yüksək keyfiyyətli zülal mənbəyidir, onun tərkibində zərərli yağlar yoxdur.

## ŞOK iddia: İkinci dəfə ailə qurmaq ömrü uzadır

Ruslar daha bir araşdırma ilə diqqət mərkəzinə düşüblər. Özü də ikinci dəfə nikah barədə. Rusiya mətbuatının verdiyi məlumata görə, alimlərin son araşdırması təkrar nikahın əksinə, insan sağlamlığına xeyir verdiyini göstərib. Məlum olub ki, ikinci dəfə ailə qurmaq ürək-damar sistemində xeyir olmaqla, ömrü uzadır. Araşdırma göstərib ki, təkrar nikaha girən şəxslər bundan sonra antidepressantlar, yuxu dərmanları və bu qəbilədən olan preparatları daha az qəbul edirlər.



## ELAN

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Səfərova Sevda Hüseynbala qızının adına verilməmiş 003013010212 nömrəli bağ sahəsinə aid sənəd itdiyi üçün etibarsız sayılır.

# SƏS

Son səhifə

13 iyul

## “Qarabağ” Çempionlar Liqasına darmadağınla başladı!

“Qarabağ” yeni avrokubok mövsümünə start verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb. Qitənin ən nüfuzlu turnirine II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gəlib. Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa müəssər olub. Əfran İsmayilov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar 37-ci dəqiqədə daha bir dəfə fərqləniblər. Bu dəfə Dino Ndlovu qarını düzgün nişan alıb. CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kobudluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb. İkinci yarıya rəqib hücumlarla başlasa da, çempionumuz soyuq-qanlıqla müdafiə olunub. Rəqibə öldürücü zərbə isə son 10 dəqiqədə vurulub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salımlayıb. Ardınca isə Miçel pərdəni endirən zərbənin müəllifi olub - 5:0. Beləliklə, Gürcüstan təmsilçisi ötən il “Qəbələ” ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan biabırçı məğlubiyyətlə ayrılıb.



## “Monako” 19 yaşlı qapıçı transfer edib

Fransanın “Monako” klubu heyətinə yeni qapıçı cəlb edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, 19 yaşlı Alvaro Fernandes Lorrente ilə 2020-ci ilə qədər müqavilə imzalanıb. Qeyd edək ki, “Osasuna”nın yetirməsi olan qolkipər əsas komandada cəmi bir oyun keçirib. O, İspaniyanın U-19 millisinin də üzvüdür.

## Azərbaycan UEFA-nın reyting cədvəlində irəliləyib

Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA yeni reyting cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, Çempionlar Liqasındakı 4 matç cədvəldə bəzi dəyişikliklərə səbəb olub. “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubu ilə ilk görüşdəki 5:0 hesablı qələbəsi Azərbaycanın irəliləməsi ilə nəticələnib. Qələbə sayəsində Azərbaycanın xal hesabı zənginləşib. Əldə olunan 0,250 xal sayəsində mövsümlük qazancımız 1,250-yə çatıb. Son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız isə 16,000-a qədər yüksəlib. Bu da iki ölkə - Bolqarıstan və Belarusa çatmaq imkanı verib. Hər üç ölkənin xalı eyni olduğundan əlavə göstəricilər nəzərə alınır. Hər iki ölkəni qabaqlayan Azərbaycan 21-ci yerədək irəliləyib.



## Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters” adlı “Challenge” seriyasına aid dünya kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, qeyd olunan turnir gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub. Yarışda ölkəmizi qrup hərəkətləri komandasının tərkibində təmsil etmiş Ayşən Bayramova, Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva hər iki kompozisiyada final mərhələsinə yüksəlməyi bacarıblar. Həlledici mərhələdə isə 3 top/2 iplə çıxışları onlara bürünc medal qazandırır. İlk iki pillədə isə müvafiq olaraq Rusiya və Ukrayna təmsilçiləri qərarlaşıb. Bədii gimnastlarımızın digər final çıxışı halqalarla olub. Onlar bu nümayişə görə hakimlərdən 16.100 xal alaraq 5-ci yerlə kifayətləniblər. Çoxnövrüçlükdə isə qızlarımız medalın bir addımlığında, 4-cü yerdə qərar tutublar. Fərdi proqramda isə Zöhrə Ağamirova və qrup komandasının öndə gedən üzvlərindən biri Ayşən Bayramova da yer alıb. Uzun fasilədən sonra yenidən fərdi gimnast kimi özünü sınayan Ayşən, lentlə final çıxışında 8-ci, çoxnövrüçlükdə isə 18-ci olub. Komanda yoldaşı Zöhrə isə çoxnövrüçlükdə 14-cü pillədə qərarlaşıb.

### Baş redaktor:

**Bəhrüz Quliyev**

### Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

### Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500